

\* \* \*

Bizim ədəbiyyat tariximizin ən böyük dövrünü təşkil edən klassik ədəbiyyatın tədqiqi sahəsində son yüz il ərzində böyük işlər görülmüş, ayri-ayrı şairlərin həyat və yaradıcılığı ətraflı şəkildə tədqiq edilmişdir. Ancaq ədəbiyyatın ümumi inkişaf qanuna uyğunluqları, tekamül və transformasiya prosesləri və digər tarixi-tipoloji məsələləri bir qayda olaraq ya tədqiqatçıların nəzərindən kənardə qalır, ya da bu barədə hipotetik və yanlış fərziyyələr söylənilir. Bu sahədə konkret faktlara söykənən tədqiqatların olmasına isə öz növbəsində bir sira digər sahələrdə də yanlış nəticələr çıxarılmasına səbəb olur. Məsələn, XVII-XVIII əsrər ədəbiyyatından bəhs edilən dərsliklərdə və tədqiqatlarda artıq



**Kamil ALLAHYAROV,**  
professor

## STATUSLAR TƏFƏKKÜR GÜZGÜSÜNDƏ

aksiom halı almış belə bir yanlış fikir daima təkrar olunur ki, bu dövrdə folklorun təsiri ilə yazılı ədəbiyyatda dil, üslub sadələşir, realist təməyüllər güclənir, şairlər folklorla mənsub qoşma, gəraylı, bayati və s. şeir formalarından istifadə etməyə başlayırlar. Halbuki əldə olan bütün yazılı folklor nümunələri göstərir ki, həmin əsrlərdə xalq yaradıcılığı hələ də qədim türk-ozan sənətkarlığı ənənələrinə əsaslanır və qeyd edilən şeir şəkilləri də folkloran yazılı ədəbiyyata yox, əksinə, yazılı ədəbiyyatdan tədricən folkloru sirayət edirdi. Bu yeni şeir formaları XVI əsrə öz ideyalarını sadə türk əhalisinə çatdırmaq məqsədilə Şah İsmayıllı, Qurbani, Pir Sultan Abdal kimi Səfəviyyə sufi şairleri tərəfindən yaradıldı. Şeir dilinin sadələşməsi də məhz onların xidmətidir. XVIII əsrə Nadir şah hakimiyyətə gələndən sonra Səfəviyyə sufilərinə dövlət tərəfindən verilən maaşı dayandırır və bundan sonra aşiq sənətinin yaratmağa məcbur olan sufi sənətçiləri də öz sufi sələflərinin şeirlərini mahni kimi oxumağa başlayırlar. Ona görə qoşma və gəraylıya "aşiq şeiri" demək də düzgün deyildir. Bayati forması isə yiğcam olduğuna görə o, hələ XVII əsrənə folkloru daxil olur.

İstər ədəbiyyat tarixinə, istərsə də folklorşunaslığı dair yazılış hər bir dərslik sözsüz ki, ilk növbədə söz sənətinin qaynaqları, formallaşması və folkordan yazılı ədəbiyyata kecid

proseslərindən başlanmalıdır. Ancaq bizdə bu məsələ də indiyədək öz həllini tapmayıbdır; bizim ədəbiyyat tariximiz sanki birdən-birə hazır şəkildə göydən düşən yüksək sənət nümunələrindən başlanır və bunun səbəbləri də heç izah olunmur. Ona görə də həm folklorşunaslıq, həm də ədəbiyyat tarixi ilə bağlı yazılmış tədqiqatlarda artıq təsvircilikdən tarixi-nəzəri və tipoloji problemlərin hellinə keçmək vaxtı çoxdan çatıbdır.

\* \* \*

Feysbukda Təkamül nəzəriyyəsinin tərəfdarları ilə əleyhdarları arasında gedən mübahisələrə tez-tez rast gəlinir. Sayca əlehədarlar daha çoxdur və onlar iddialar ki, guya Təkamül nəzəriyyəsi artıq iflasa uğrayıbdır. Ancaq unutmaq lazımlı deyil ki, Təkamül nəzəriyyəsi demək olar ki, dünyanın bütün ölkələrində dərsliklər salınır. Mərən bu dərslikləri hazırlayan alımlar axmaqdırlar ki, "Adəm və Həvvə" əfsanəsi əvəzinə Darwin nəzəriyyəsini dərsliklərə salırlar? Müasir insan tipinin yaranması üçün Ana Təbiət milyon illər çalışmışdır. "Adəm və Həvvə" əhvalatı isə dinlərin özlərinin də etiraf etdikləri kimi, təqribən 6500 il bundan əvvəl Urmuya yaxınlığında baş vermiş bir hadisə əsasında yaradılmış Şumer mifologiyasıdır ki, oradan da əvvəlcə yəhudi dininə, sonra isə digər dinlərə keçib.

Həm də milyon illər ərzində təkcə insanın anatomik quruluşu deyil, düşüncəsi, dili, mənəviyyatı da təkamül yolunu ilə inkişaf edib və indi də etməkdədir. Məsələn, cəmi iki min il bundan əvvəl dünyanın mədəni ölkələrindən sayılan qədim Romada insanlar qələmət döyüslərinə baxmaqdan zövq alırlılar. Ancaq artıq orta əsrlərdə in-

sinə məxsus çoxlu qəbir daşları vardır. Ancaq məlumatda bu daşlara həkk olunmuş adlar barədə heç nə deyilmir. Ona görə də bilmək olmur ki, Şeyx Nizami "buradan Gəncəyə köçəndən sonra" onun hansı qohumlarının qəbri Tad kəndində qalıbdır. Bu məsələ ilə bağlı yalnız Nizamiyə mənsub edilən və çoxdan bəri mübahisələrə səbəb olan bu iki beytə istinad edilir: "Gəncə dənizində mirvari kimi gizlənsəm də, Qum əyalətinin dağlıq hissəsindənəm. Təfrişdə "Ta" adlı bir kənd vardır, Nizami oradan şöhrət tapıbdır". Mərkəzi (Tehran ətrafi) ostanın "Mədəniyyət abidələri, əl sənətkarlığı və turizm idarəsi"nin məsul işçisi Məryem Kərimzadə "Irna"nın muxbirinə deyib ki, "Tad kəndinə turistlərin gəlməsi üçün burada küçələrə daş döşənilib və 2019-cu ildə buradakıabadlıq işlərinə, o cümlədən Nizaminin evinin təmirinə 500 milyon riyal vəsait ayrılmışdır. Yeni ildə də bu işlər davam etdiriləcəkdir. 2009-cu ildən bu kənd maddi-mədəni irs nümunəsi kimi qorunur".

Qeyd etmək lazımdır ki, yerli əhali də Təfrişdəki küçə və məktəblər, parklara "Nizami Təfrisi" adı veriblər. Halbuki coğrafi və tarixi əsərlərdən məlumdur ki, Nizaminin dövründə bu şəhər Təfriş yox, Tebrəs adlanırdı və təqribən iki əsrən sonda sonuncu "Təfris" forması almışdır. Nəhayət, bunu da demək lazımdır ki, yuxarıda göstərilən beytler nəinki şairin əsərlərinin 17-ci əsrən əvvəl yazılmış əlyazmalarında, hətta müasir dövrdə İranda çap olunmuş "Xəmsə"lərin də əksəriyyətində yoxdur. Çünkü bu beytleri kimsə 16-ci əsrən sonra bəzi əlyazmalara əlavə edib və yalnız bundan sonra bəzi təzkirəçilər də həmin beytlər barədə məlumatlar yazıb-

çıxb, ətrafi basır və s. Bütün bu əlamətləri biz Baykalyanı ərazilərdə görürük: Baykala 400-ə yaxın çay töküllür, Anqara isə ondan kənara axır, məgaralar silsiləsinə malik Berezayti dağı indi Bərquzin, Ranqa çayı indi Renqa adlanır və s. Viştapsanın adına isə e.ə. 6-cı əsrə Dara tərəfində yazdırılmış Behistun kitabələrində rast gəlirik və burada Dara öz atası Viştaspının Orta Asiyada canişin olmasını yazar. Baykalyanı ərazilər isə o zaman skif-sak aləminin şərqdəki mərkəzi idi. Buradan da aydın olur ki, Zərdüst sak olubdur. Zərdüştilik dininə əsasən o, e.ə. 6-cı əsrə yayışibdir. Ancaq Zərdüştü fars hesab edən Avropa şərqşünasları Qatların dilini Daranın kitabələri ilə müqayisə edəndə görürələr ki, bunlar eyni dil deyil, qohum olalar da aralarında çox ciddi fərqlər var. Bu fərqlərin səbəblərini isə onlar belə izah edirlər ki, yəqin Zərdüst 1000-1500 il Daradan əvvəl yaşayıbdır. Farslar da belə hesab edirlər. Halbuki fərqlərin səbəbi Qatların sak dilində olmasıdır.

Bunu da qeyd etmək lazımdır ki, Dara atasının qəbul etdiyi dini bütün İranda yaymağa nə qədər çalışsa da, farslar özlərinin qədim Mitra (Mehr) dininə sadıq qaldılar. O zaman üşyan kar Azərbaycan muğlarının dini Dara tərəfindən qadağan edildiyinə görə yəni dini yalnız Azərbaycan əhalisi qəbul etdi. Farslar isə zərdüştliyi təqribən min il sonra - sasanilər dövründə ölkədə yayılmaqda olan xristianlıqla mübarizə vasitəsi kimi qəbul etdilər.

\* \* \*

Qədim ibtidai-icma dövründə insan qrupları qəbile, tayfa halında birləşmişdir. Tayfa üzvləri özünükü, ətrafdakılar isə özgə, düşmən sayılırlılar. Bir tayfa digərlərini özünə tabe edib, dövlət yaradandan sonra isə ölkə başçıları öz dövlətində daxili sabitlik yaratmaq, etnik ixtilafları aradan qaldırmaq üçün ölkədə vahid din və ya təriqət yaratmaq prinsipindən istifadə edirdilər. Belə təbliğat aparılırdı ki, eyni dinə və ya təriqətə mənsub olan bütün insanlar etnik kimliyindən asılı olmayaraq qardaşdırlar. Ancaq XVII-XVIII əsrələrdən başlayaraq Avropada elm inkişaf etdikcə dini şüur zəiflədi və onun yerini qan, dil birliyini əsas götürən milli şüur tutmağa başladı. Millətçilik yaranandan sonra isə Avropa xalqları arasında ixtilaflar və müharibələr vüset aldı. Birinci və ikinci dünya müharibələrinə səbəb olan əsas amil də elə millətçiliklə bağlı idi. İkinci dünya müharibəsindən sonra millətçilik bələsindən xilas olmağın yollarını axtaran Qərb mütəfəkkirələri universal insan hüquqları, dövlətlər daxilində çoxmədəniyyətlilik, demokratiya qaydaları barədə düşünməyə başladılar və Avropa artıq 75 ildir ki, Avropada müharibə yoxdur (Keçmiş Yuqoslaviyada olanlar da sırf millətçilik zəminində baş veriblər). Yeni qaydalara əsasən hər bir ölkədə yaşayan insanlar milliyyətindən, diniindən və ırqindən asılı olmayaraq həmin ölkənin bərabərhüquqlu vətəndaşlarıdır. Bundan sonra "ispanyali", "fransalı", "amerikalı", "kanadalı", "braziliyalı", "rusiyalı" kimi etnik adlar ortaya çıxdılar. Ona görə də indi koronavirusla bağlı ölkələrin sərhədlərinin bağlanması, dövlətlərin özünəqapanması uzun müddət davam edərsə, bunun məlum tibbi və iqtisadi zərərlərindən əlavə, gələcəkdə digər fəsadları da üzə çıxa bilər.

sanla insanın qanlı döyüş səhnəsini it boğuşdurmaq və ya xoruz döyüşdürümək səhnələri əvəz edir. Müasir Qərb ölkələrində isə artıq bunlar da qadağan edilib.

Hal-hazırda bir çox ciddi alımlar hətta "Təkamül nəzəriyyəsi" istilahı əvəzinə artıq "Təkamül qanunu" istilahından istifadə etməyə başlayıblar, çünkü elm inkişaf etdikcə bu qanunun doğruluğu da daha tutarlı faktlarla təsdiq olunur. Təkamül nəticəsində inkişaf etmiş insan zəkasının bizim dövrdə yaradıldığı "möcüzələr" də göz qabağındadır. Əgər insan ağlığının təkamülü olmasaydı, biz hələ də şam işığında oturar, at və eşşək belində hərəkət edərdik.

\* \* \*

Bir telekanalda Vaqif Səmədoğlunun doğum gününə həsr olunmuş verilişə baxırdım. Orada deyildi ki, şair bir dostuna bağışladığı kitabə yazdığını xatirə sözlərində özü barədə "babat bir şair" ifadəsini işlədib. Görəsən, Vaqif müəllim bu ifadə ilə öz şairlik səviyyəsini səciyyələndirmək istəyib, yoxsa təvazökarlıq edib?

\* \* \*

İranın "Irna" rəsmi xəbor agentliyinin 16 fevral 2021-ci il tarixində yaydığı məlumatə görə, İranın Mərkəzi Ostanında, Qum şəhəri yaxınlığında yerləşən Təfriş şəhərində yarım kilometr kəndinin qəbəristanlığında Nizami Gəncəvinin ail-

lar. İranda ən ciddi nizamişunaslar kimi tanınmış Səid Nəfisi, Vəhid Dəsgərdi və Əbdülhüseyn Zərrinkub da bu beytlerin Nizamiyə mənsub olmasına inanmamışlar.

### ZƏRDÜŞTÜN DÖVRÜ, VƏTƏNI VƏ ETNİK MƏNSUBİYYƏTİ

Bəşəriyyət tarixində çox mühüm rol oynamış Zərdüst barədə dünya həmanitar elmləri hələ 18-ci əsrən ciddi araşdırımlar aparmağa başlasa da, sərlövhədə qeyd edilən mühüm məsələlərdən heç biri indiyədək öz elmi həllini tapmayıbdır. Məhz bu qeyri-müəyyənlik nəticəsində də bütün dünyada Zərdüst mexaniki surətdə fars hesab edilir. Ancaq Avestanın ən qədim hissəsi olan və Zərdüstün öz dilindən çıxmış Qatlarda onun vətəni barədə bəzi məlumatlar öz əksini tapıbdır. Bu məlumatlara əsasən Zərdüst onun təlimini rədd edən həmvətənəri tərəfindən qovulduğandan sonra Viştaspanın ölkəsinə gelir və burada Viştaspa onun dinini qəbul edir. Ancaq nə Zərdüstün vətəninin, nə də Viştaspanın ölkəsinin adı çəkilir. Bəşəriyyət tarixindəki ilk real peyğəmbərin vətəninin yalnız bəzi əlamətləri sadalanır. Burada müqəddəs dünya dənizi vardır ki, ona yüzlərlə çay töklür, biri isə ondan kənara axır. Bu dənizi əhatə edən Berezayti dağı bütün uzunu boyu mağaralarla müşahidə olunur. Burada qış çox uzun olur və sərt keçir. Yazda çaylar məcrasından